

Yeni 2019 – cu iliniz mübarək!

İQTİSADİYYAT

№52/53 (1047/48) 27 dekabr 2018-ci il - 9 yanvar 2019-cu il

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

DÜNYA AZƏRBAYCANLILARINA

**Əziz həmvətənlər!
Hörmətli soydaşlar!**

Milli birliyimizin rəmzi kimi hər il geniş qeyd etdiyimiz 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə sizi səmimi qəlbədən salamlayır, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Ümummilli lider Heydər Əliyevin azərbaycanlılıq ideyalarını yaşadan müstəqil dövlətimiz milli həmrəyliyin gücləndirilməsinə xüsusi əhəmiyyət verir, dünya azərbaycanlılarının mədəni-mənəvi birliyinin daha da möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirir. Biz xarici ölkələrdə məskunlaşmış həmvətənlərimizin doğma Azərbaycanla əlaqələrinin dərinləşdirilməsi və ümummilli məsələlərin həllində yaxından iştirakının təmin edilməsi istiqamətində irəli sürülən səmərəli təşəbbüslərə hər zaman

dəstək veririk. 2018-ci il xalqımızın tarixində şərəfli yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş şəkildə keçirilməsi ilə yaddaşlarda qalacaqdır. Belə əlamətdar yubileyin təntənə ilə qeyd edilməsi həmvətənlərimizin qəlbində azadlıq və istiqlal duyğularını, ölkəmizin zəngin tarixi ilə haqlı iftixar hissini daha da gücləndirir. Bu gün əminliklə demək olar ki, 100 il əvvəl mühacir həyatı yaşamağa məcbur olmuş Cümhuriyyət qurucularının və onların varislərinin Azərbaycanı müstəqil və qüdrətli dövlət kimi görmək arzuları artıq xoş gerçəkliyə çevrilmişdir. Dünyada gedən mürəkkəb geosiyasi proseslərə, müharibə və silahlı qarşıdurmalara, qaçqın və məcburi köçkün problemlərinə, qlobal iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan Respublikası qarşıya qoyduğu



böyük məqsədlərə doğru inamla irəliləyir. Ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurların nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi bunu bir daha əyani surətdə sübut edir. Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan ötən illə müqayisədə

32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmış, 10 ən islahatçı dövlət siyahısına daxil edilmişdir. Ölkəmizin təşəbbüsü və yaxından iştirakı ilə irimiqyaslı transmilli layihələr uğurla icra olunmuşdur. 2018-ci ildə Avrasiyanın enerji xəritəsinin zənginləşməsində mühüm rol oynayan "Cənub Qaz Dəhlizi"nin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin istifadəyə verilməsi, həmçinin Ələt-Astara magistral avtomobil yolunun açılışı ilə Azərbaycan ərazisində "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə bütün işlərin başa çatdırılması dövlətimizin iqtisadi potensialının artması, regionun tranzit və logistika mərkəzinə çevrilməsi, geoiqtisadi mövqeyinin güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Cari ildə həm də növbəti telekommuni-

kasiya peyki "Azerspace-2"nin orbitə buraxılması respublikamızın müasir rabitə və informasiya texnologiyaları sahəsində qazandığı nailiyyətlərin bariz təzahürüdür. Ölkəmiz inkişaf etdikcə, daha qlobal xarakterli vəzifələri həll etmək imkanları da artır. Qarşımızda Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş torpaqlarımızın azad olunması kimi tələyüklü vəzifə dayanır. Azərbaycan pozulmuş ərazi bütövlüyünün bərpası yolunda ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Soydaşlarımız da, öz növbəsində, yaşadıkları ölkələrin yüksək dairələrinin və nüfuzlu beynəlxalq təşkilatların diqqətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəldilməsində, tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında fəallıq nüma-

yiş etdirməlidirlər. Azərbaycanın inkişafı və dünya birliyində mövqeyini möhkəmləndirməsi üçün hər bir həmvətənimiz ümummilli məqsədlər ətrafında sıx birləşməli, diaspor təşkilatlarının fəaliyyəti daha çəvik əlaqələndirilməlidir. Əminəm ki, dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız və həmvətənlərimiz bu prinsiplərə əsaslanaraq qarşıdakı illərdə də üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsində qüvvə və bacarıqlarını əsirgəməyəcəklər. Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə səadət, firavanlıq və işlərinizdə uğurlar diləyirəm!

Bayramınız mübarək olsun!

İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti, Bakı şəhəri,
25 dekabr 2018-ci il

Bakıda daha bir yaşayış kompleksinin açılışı oldu



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 26-da Bakı şəhəri Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni yolun, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak ediblər. Sonra dövlətimizin başçısı və xanımı ərazidə ümumi sahəsi 15,4 hektar olacaq yeni yaşayış kompleksinin təməlini qoyublar. Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonu ərazisində yenidən qurulan parkda yaradılan şəraitlə tanış olublar.

Navid Həsən Naqvi: Dünya Bankı Azərbaycanla əməkdaşlıqdan məmnundur

Dekabrın 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Dünya Bankının nümayəndələri ilə görüşüblər. AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən komitə sədri Ziyad Səmədzadə Dünya Bankı ilə Azərbaycan arasında çox sıx və faydalı əməkdaşlıq əlaqələrinin olduğunu, bu münasibətlərin ildən-ilə genişləndiyini xüsusi qeyd edib. Bildirilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına xüsusi önəm verib. Ziyad Səmədzadə qeyd edib ki, ölkəmizdə iqtisadi islahatların qanunvericilik bazası kifayət qədər təkmildir. Bu qanunlar hazırlanarkən həm Dünya Bankının, həm digər beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınıb. Eyni zamanda, Dünya Bankının və ölkəmizin milli maraqları nəzərə alınmaqla bir sıra normativ aktlar qəbul edilib. Bu gün Azərbaycanın dünya miqyasında etibarlı tərəfdaş ölkə kimi tanındığını qeyd edən Ziyad Səmədzadə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib.

Ziyad Səmədzadə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərdən danışıaraq qeyd edib ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas xəttini qeyri-neft sektorunun inkişafı, innovativ iqtisadiyyatın qurulması təşkil edir. Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi ölkəmizin müstəqilliyini bərpa etdikdən sonrakı dövr ərzində çox böyük uğurlar əldə etdiyini bildirib. O qeyd edib ki, Dünya Bankı Azərbaycanla əməkdaşlıqdan məmnundur. Görüşdə Dünya Bankının Azərbaycanda səhiyyə sistemi, Mingəçevirdə və Yevlaxda icbari tibbi sığorta ilə bağlı pilot layihə haqqında hesabatlarının təqdimatları olub. Qeyd edilib ki, Azərbaycanda səhiyyə sahəsində çox böyük nailiyyətlər əldə edilib. Mingəçevir və Yevlaxda icbari tibbi sığorta ilə bağlı pilot layihə insanların tibbi yardım üçün ödədiyi məbləğin xeyli azalmasına səbəb olub.



**PASHA
Bank**

Bütün Azərbaycan vətəndaşlarını

*Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il*

bayramı münasibətilə ürəkdən

*təbrik edir, hər bir Azərbaycan ailəsinə
xoşbəxtlik arzulayır.*



2018-ci il bütövlükdə Azərbaycan üçün uğurlu il olmuşdur



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Rossiya-24" telekanalına müsahibə vermişdir. O, 2018-ci ilin Azərbaycan üçün siyasi-iqtisadi yekunlarını müsbət qiymətləndirərək bildirmişdir ki, bütövlükdə il ölkə üçün uğurlu olmuş. Xəzər dənizinin hüquqi statusunun nizamlanması haqqında Konvensiya imzalanmışdır. "Biz xeyli ikitərəfli görüşlər keçirmişik, beynəlxalq təşkilatlar daxilində fəal iştirak etmişik. Qoşulmama Hərəkatının üzvü olan ölkələrin xarici işlər nazirləri səviyyəsində Bakıda beynəlxalq forum keçirilib. Gələcək il Sammit keçiriləcək və Azərbaycan gələcək il bu iri beynəlxalq təşkilata rəhbərlik edəcək. Daxili-siyasi proseslər nöqtəyi-nəzərdən ölkə uğurla inkişaf edib. Həmişəki kimi iqtisadi islahatlara böyük əhəmiyyət vermişik. Fikrimcə, 2018-ci il bu cəhətdən çox mühüm il olub.

Demək kifayətdir ki, Dünya Bankının "Doing Business" hesablamlarına görə, bu il ərzində Azərbaycan 32 pillə irəliləyərək dünyada 25-ci yeri tutub. Yəni, bu, o deməkdir ki, biznesin asanlaşdırılması, şəffaflıq, sahibkarlığa dəstək istiqamətində aparılan islahatlar yaxşı nəticələr verir. Bu, əlbəttə ki, investisiya reytingimizi yüksəltdir. Bu il biz 10 milyard dollar investisiya cəlb etmişik. Bu, sərmayədarlarda əminlik yaradır, bizim islahatlar siyasətini davam etdirməkdə qətiyyətimizi də nümayiş etdirir. İnflyasiya 2 faizdən bir qədər çox olub. Əhalinin gəlirləri 9 faizdən çox artıb. Biz valyuta ehtiyatlarımızı artırmış, ümumi daxili məhsulun 20 faizi qədər xarici borcu məqbul səviyyəyə saxlamış, yaxın illər üçün xarici borcun ümumi daxili məhsulun 10 faizə qədər səviyyəsində saxlanılması üçün strategiya hazırlanub.

Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan, demək olar ki, 5 dəfə artıqdır. Yəni, əgər istəsək, bütün borclarımızı azı bir il ərzində ödəyə bilərik. Yəni, makroiqtisadi vəziyyət sabitdir. Biz xeyli sosial məsələləri həll etmişik". "Mən bu ilin əlamətdar hadisələrindən biri kimi orbitə üçüncü peykin buraxılmasını qeyd edirdim. Azərbaycan artıq beynəlxalq kosmik klubun fəal üzvüdür. Bizim artıq üç peykimiz var. Bu da bizim niyyətlərimizdən və uğurlarımızdan xəbər verir". Şimal-Cənub layihəsi artıq reallaşır. Təkcə bu il biz Azərbaycan vasitəsilə Rusiyadan və Rusiyaya tranzitin on dəfə artdığını görürük, o cümlədən bizim yükqondəyənlər bu nəqliyyat arteriyasından fəal istifadə edirlər", - deyərək dövlət başçısı bildirmişdir. Cənub Qaz Dəhlizinin açılması Sizin üçün nə demək idi? Sualına Dövlət başçısı belə cavab vermişdir: "Biz enerji layihələrimizi hələ 2000-ci ilin əvvəllərində neft-qaz kəmərlərinin tikintisi ilə həyata keçirməyə başlamış, çünki dünyada bazarlarına çıxmaq üçün biz mütləq infrastruktur qurmalı idik. Bizim açıq okeana çıxmaq imkanımız yoxdur. "Cənub Qaz Dəhlizi" layihəsi bu ilin mayında rəsmən işə düşüb. Bu, özündə dörd mühüm müstəqil layihəni birləşdirən layihədir. Bu, iri "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsi və inteqrasiya olunmuş

üç qaz kəmərinin tikintisidir. Bu gün bu layihənin dörd seqmentindən üçü artıq reallaşdırılıb və mayda Cənub Qaz Dəhlizinin rəsmi açılışından sonra iyunda TANAP layihəsinin açılışı oldu. Beləliklə, biz Türkiyə, daha sonra isə Avropa bazarlarına daha böyük həcmdə qaz nəql edəcəyik. Bu da bizim siyasətimizin davamıdır, çünki hələ 2007-ci ildə biz Bakıdan Türkiyənin Ərzurum şəhərinə qədər qaz kəməri açmışıq və Türkiyə bazarına qaz ixracatçıyıq. Cənub Qaz Dəhlizi bizə Türkiyə bazarına qazın ixracını iki dəfə artırmağa, eləcə də Türkiyənin ətrafındakı ölkələrin bazarlarına, sonra isə Qərbi Avropaya çıxmağa imkan verəcək. Bu, bizə böyük qaz potensialımızı reallaşdırmaq imkanını verəcək, xəzinəmizə milyardlarla dollar gətirəcək. Bu, artıq on minlərlə iş yeri yaradıb və əlbəttə ki, Avrasiyanın tamamilə yeni enerji xəritəsini yaradır. Azərbaycan, Rusiyanın və Türkiyənin bu istiqamətdə səylərini birləşdirməsi bizə növbəti planlarımızı tamamilə reallaşdırmağa, maraqlarımızı təmin etməyə imkan verəcək, həm də enerji ehtiyatlarımızın və nəqliyyatın inkişafı baxımından çox gözlənilən siyasət deməkdir". İlham Əliyev müsahibəsində bu gün Azərbaycanda rus dilinə böyük hörmət və cəmiyyətdə tələbat olduğunu vurğulamış, rus dilini bilməyi həm də bizim tarixi əlaqələrimizə hörmət əlaməti hesab etdi-

yini bildirmişdir. Cənab Prezident, Siz 2019-cu ildə nə gözləyirsiniz? Hansı hadisələrin Azərbaycanın həyatında, bizim ölkələrin həyatında mühüm rol oynayacağını güman edirsiniz? Nəyi həll etmək istərdiniz? suallarını dövlət başçısı belə cavablandırmışdır: "Mən əminəm ki, 2019-cu ildə ölkəmiz daha da inkişaf edəcək. Həyata keçirdiyimiz islahatların artıq xeyli hissəsi özünü 2019-cu ildə göstərəcək. Biz Azərbaycan iqtisadiyyatının transformasiyası prosesini bitiririk. Buna görə də düşünürəm ki, iqtisadi inkişaf cəhətdən bütün planlar reallaşdırılacaq. Dövlət büdcəsi də artıq qəbul olunub. O, həmişəki kimi sosialyönümlüdür. Buna görə də bütün sosial proqramlar həyata keçiriləcək. Biz gələcək il məcburi köçkünlər və qaçqınlar üçün 4 mindən çox mənzil, Ermənistanla Azərbaycan arasında müharibə zamanı həlak olanların ailələri üçün 800-dən çox mənzil istifadəyə verməyi də nəzərdə tutmuşuq. Yəni, bizim iqtisadiyyatımızın sosial yönümü çox əhəmiyyətli olacaq. Düşünürəm ki, 2019-cu ildə Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirmək üçün də mühüm addımlar atılacaq. Ümid edirik ki, 2019-cu ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində də müsbət irəliləyişlər olacaq". Prezident İlham Əliyev Yeni il ərəfəsində rusiyalılara ən xoş arzularını çatdırmış, sülh, uğur və xoşbəxtlik diləmişdir.

"Ağ Şəhər" Bakının yeni inkişaf rəmzinə çevrilir



Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Bakı Ağ Şəhər"də 110 kilovoltluq "Ağ Şəhər-2" və "Bakıxanov" yarımstansiyalarının, Birinci Fəvvarələr küçəsinin açılışında, eləcə də "Ağ Şəhər" piyada körpüsünün və Zaman meydanının təmələqoyma mərasimində iştirak ediblər, tikintisi yekunlaşan Fəvvarələr Meydanı Parkı ilə tanış olublar. Əvvəlcə dövlətimizin başçısı "Ağ Şəhər-2" yarımstansiyasının açılışını etmişdir. "Azərişiq" ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov dövlətimizin başçısına məlumat vermişdir ki, "Ağ Şəhər" layihəsinin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir. "Ağ Şəhər" layihəsinin elektrik təchizatı üzrə qoyuluş gücü 250 meqavat təşkil edir və layihə çərçivəsində 110 kilovoltluq 4, həmçinin 35 kilovoltluq 46 yarımstansiyanın tikintisi nəzərdə tutulur. Artıq 110/35/10 ki-

lovoltluq 100 meqavoltamper gücündə "Ağ Şəhər-2" yarımstansiyasının inşası yekunlaşıb. Qeyd edək ki, "Azərişiq" Açıq Səhmdar Cəmiyyətinin bütün yeni inşa olunan qapalı tipli yarımstansiyaları kimi, "Ağ Şəhər-2" yarımstansiyasının da memarlıq görünüşü, texniki və texnoloji sahələri xüsusi layihə əsasında yaradılıb. "Ağ Şəhər-2" yarımstansiyası vasitəsilə 75 min əhali abonentinin elektrik təchizatı həyata keçiriləcək. Həmçinin ərazidə yeni inşa olunan sosial obyektlər, otellər, əyləncə kompleksləri, Ağ Şəhər bulvarı, yeni layihələndirilən tikinti obyektləri, yaşayış kompleksləri "Ağ Şəhər-2" yarımstansiyası vasitəsilə enerji ilə təchiz olunacaq. "Ağ Şəhər-2" yarımstansiyası ilə yanaşı, layihə çərçivəsində "Bakı Ağ Şəhər"də 35/0,4 kilovoltluq yeddi yarımstansiya da inşa ediləcək. Sonra Prezident İlham Əliyev məsafədən idarə olunan SCA-DA dispetçer sistemi vasitəsilə "Ağ Şəhər-2" yarımstansiyasını

və 110/35/10 kilovoltluq "Bakıxanov" yarımstansiyasını işə salmışdır. Dövlətimizin başçısına məlumat verilmişdir ki, ötən əsrin 70-ci illərinin ortalarında o dövrün elektrik enerjisi tələbatına uyğun tikilərək istifadəyə verilən 110/35/10 kilovoltluq "Bakıxanov" yarımstansiyasının köhnə avadanlıqları müasir tələblərə cavab vermədiyindən və istismar müddətini bitirdiyindən tamamilə yenidən qurulub. Sonra Birinci Fəvvarələr küçəsinin açılışı olmuşdur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat vermişdir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tikintisi yekunlaşan Fəvvarələr Meydanı Parkı ilə tanış olmuşlar. Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağ Şəhər piyada körpüsünün və Zaman meydanının təməlini qoymuşlar.

1000 mənzildən ibarət yeni şəhərcik istifadəyə verildi



Dekabrın 24-də Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görülən işlərlə bağlı məlumat verdi. Bildirildi ki, Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı Sərəncama əsasən, Sumqayıt şəhəri ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşmış 2900 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsinin tikilməsi qərara alınıb. Məhəllənin salınması üçün 50 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1000 ailənin yerləşdirilməsi üçün 17,5 hektar torpaq sahəsi istifadə edilib. Yeni yaşayış məhəlləsinin layihələndiril-

məsi və tikintisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilib. Kompleksin inşasına bu ilin martında başlanılıb və tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Layihə üzrə 23-ü 42, biri isə 35 mənzilli olan 7 mərtəbəli yaşayış binası inşa olunub. Məktəb və uşaq bağçasının daxil olduğu yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - klub-icmət mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Dövlətimizin başçısına məlumat verilmişdir ki, bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 101-ci şəhərcikdir. Sonra dövlətimizin başçısı və birinci xanım uşaq bağçasında yaradılan şəraitlə tanış olmuşlar. Qeyd edək ki, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi

köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İlin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq. Bu da 53 min 500 ailə və ya 300 min qaçqın və məcburi köçkün deməkdir. Ümumilikdə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manat vəsait xərclənib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikro kredit, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən isə 2 min 74 məcburi köçkün sahibkara 44,3 milyon manat güzəştli kredit verilib. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlərlə görüşmüşlər. Dövlətimizin başçısı görüşdə çıxış etmişdir.

27 dekabr 2018-ci il - 9 yanvar 2019-cu il

"SOCAR Polymer" də istehsal olunmuş 4400 tonadək Azərbaycan polipropileni Türkiyəyə göndərilib



Bu barədə SOCAR məlumat yayıb.

"Azərbaycan polipropileni ilk olaraq qardaş ölkə Türkiyənin bazarındadır. "SOCAR Polymer" zavodunda istehsal olunmuş 4 min 400 tona yaxın ilk Azərbaycan polipropileni Türkiyəyə yola salınıb. İlin sonuna qədər daha 6 min ton polipropilen ixrac olunacaq", - deyərək məlumatda bildirilir. Xatırladaq ki, iyulun 18-də Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində "SOCAR Polymer" layihəsi çərçivəsində

inşa edilən polipropilen zavodunun açılışı olub. "SOCAR Polymer" in polipropilen zavodunda bazar araşdırmasına əsasən 3 növdə - homopolimer, zərbəyə davamlı so-polimer, statistiki so-polimer polipropilen məhsulları istehsal olunur.

"SOCAR Polymer" Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı üzrə yaradılan ilk şirkətdir. İnvestisiyaların 60 faizi Rusiyanın "Gazprombank", qalan hissəsi isə müvafiq olaraq "SOCAR", "Vitol", "Paşa Holding", "Gilan Holding" və "Azərsun Holding" tərəfindən təmin edilib.

Zavodların istismar dövründə 6,3 milyard dollar məbləğində gəlir proqnozlaşdırılır ki, bunun 30 faizi şirkətin xalis mənfəəti olacaq. "SOCAR Polymer" zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 19 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmi isə 15 faiz artıracaq. "SOCAR Polymer" zavodları ildə 19 növ olmaqla 184 min ton polipropilen və 12 növ olmaqla 120 min ton yüksəkviskoz polietilen istehsal edəcək.



**"AtaHolding" Şirkətlər Qrupu
Azərbaycan xalqını 31 Dekabr -
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
və Yeni il münasibətilə təbrik edir, Azərbaycan
Respublikasının tərəqqisi naminə daha böyük
uğurlar arzulayır. Qoy, 2019-cu il Azərbaycan
xalqına sülh, əmin-amanlıq,
xeyir-bərəkət və xoşbəxtlik gətirsin.**

Yeni iliniz mübarək olsun!



**31 Dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə
bütün həmvətənlərimizi və soydaşlarımızı
səmimi qəlbən təbrik edir, hər birinə
xoşbəxtlik, firavanlıq və işlərində
uğurlar arzulayırıq!"**

"Qara qızıl"ın qiyməti son 18 ayın minimumuna düşüb

Milad tətili ərəfəsində dünya birjalarında neftin qiyməti son 18 ayın ən aşağı səviyyəsinə enib.

"Qara qızıl"ın qiyməti qlobal iqtisadiyyatla bağlı narahatlıqlar, Vaşinqtondakı siyasi çəkişmələr, OPEC və OPEC+ ölkələrinin neft hasilatını daha da azalda biləcəyi ilə bağlı xəbərlər fonunda son 1,5 ilin minimumuna düşüb.

Milad ərəfəsində Nyu-York birjasındakı yarım iş günündə həyata keçirilən müddətli neft kontraktlarına dair əməliyyatlar 6,7 faiz azalıb.

Oktyabr ayında son 4 ilin maksimumuna qalxan neftin qiyməti həmin dövrdən bu vaxtdək təxminən 44 faiz geriləyib. Dekabrın əvvəlində OPEC və



qeyri-OPEC ölkələrinin neft istehsalını azaltmaqla bağlı qəbul etdiyi qərardan ötən müddət ərzində isə "qara qızıl"ın qiymətində 19 faiz ucuzlaşma qeydə alınıb.

Hazırda "Brent" markalı neftin bir barreli Londonun ICE birjasında 50,47 dollara, "Light" neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 42,53 dollara alıcı axtarır.

Aleksandr Novak: Neftin qiyməti gələn ilin ilk yarısında sabitləşəcək



"2019-cu ilin birinci yarısında neftin qiyməti daha sabit ola-

caq". Bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak

deyib. "2018-ci ilin son rübündə 30 faizdən çox ucuzlaşan neftin qiyməti gələn ilin ilk 6 ayında daha sabit səviyyədə qalacaq. Neftin qiymətinin ucuzlaşmasına təsir edən əsas amillər makroiqtisadiyyatdır. Neft bazarı 2019-cu ilin ilk yarısında daha balanslı, qiymət də sabit olacaq". A.Novak bildirib ki, neftin qiymətini müzakirə etmək üçün OPEC ilə birgə fəvqəladə iclas planlaşdırılmayıb.

15 ildə əldə edilən uğurların salnaməsi

Dekabrın 24-də Heydər Əliyev Mərkəzində “İlham Əliyev. On beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” adlı sənədli filmin və kitabın təqdimat mərasimi keçirilib.

Filmin ssenari müəllifləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alişanovdur. Kitabın buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, tərtibçi müəllifləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Aslan Aslanovdur. Kitaba “Önsöz”ü tarix elmləri doktoru, professor Əli Həsənov yazıb. AZƏRTAC xəbər verir ki, filmin nümayişindən sonra çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov ölkəmizin müasir dövrdəki nailiyyətlərindən Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, təqdimatı keçirilən filmi və kitabı Prezident İlham Əliyevin rəhbərliyi ilə son on beş ildə Azərbaycanda əldə edilən uğurların salnaməsi adlandırmaq olar.

Təqdimat mərasiminin çox gözəl bir günə - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum gününə təsadüf etdiyini xatırladan Əli Əhmədov fürsətdən istifadə

edərək özünün və tədbir iştirakçılarının adından dövlətimizin başçısını təbrik edib, ona Azərbaycan və xalqımız naminə bundan sonrakı fəaliyyətində daha böyük uğurlar və qələbələr arzulayıb. O deyib: “Azərbaycanın möhtəşəm nailiyyətlərini, əslində isə Azərbaycanın möcüzəsini, Azərbaycanın bütövlükdə inkişafını bugünkü dünyanın ən böyük siyasi layihələrindən biri hesab etmək mümkündür. XX əsrin 90-cı illərinin əvvəllərində total, hərtərəfli böhranın nəticəsində sıxılan Azərbaycan çox qısa bir vaxtdan sonra - XXI əsrin əvvəllərində dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrildi”.

Ötən on beş il ərzində Azərbaycanın iqtisadiyyatının üç dəfədən çox artdığını, inkişaf tempinə görə dünyada birinci yer tutduğunu və bir neçə il ardıcılıqla bu statusu saxladığını, 2 milyona yaxın yeni iş yerinin açıldığını xatırladan Əli Əhmədov bütün bunların sayəsində ölkəmizin yeniləşdiyini, modernləşdiyini qeyd edib, ordu quruculuğu sahəsində əldə olunan nailiyyətləri vurğulayıb, bütün bu uğurların xalqımızın qürur mənbəyinə çevrildiyini bildirib.

“Bu gün, Azərbaycan, sözün həqiqi mənasında, özünün qızıl əsrini yaşamaqdadır və bu dövr hələ uzun müddət davam edəcək. Bu gün Azərbaycan insanlarının arzularının həyata keçirildiyi bir məmləkətə çevrilib. Həmçinin bu istək və arzuların reallaşması üçün Azərbaycan dövləti və hökuməti lazımı olan bütün şəraiti və imkanları təmin edir. Azərbaycanın qızıl



əsrinin başlıca müəllifi Heydər Əliyev siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevdir. Azərbaycanı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlər gözləyir”, - deyərək Əli Əhmədov vurğulayıb.

“İlham Əliyev. On beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” kitabının tərtibçi və eyniadlı filminin ssenari müəlliflərindən biri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında qeyd edib ki, 15 illik uğurların əsasında Prezident İlham Əliyevin ümummilli liderin kursuna sədəqətli obrazı dayanır. Ümummilli liderin kursuna sədəqətlə xidmət etmək, onu qətiyyətlə həyata keçirmək bu uğurların başlıca təməlidir. Prezident İlham Əliyev okeanlara çıxışı olmayan Azərbaycanı dünyanın nəqliyyat, logistika mərkəzinə çevirib. Dövlətimizin başçısı dünya liderləri sırasında global düşüncəsi, beynəlxalq aləmdə baş verən hadisələrə sistemli yanaşması, qətiyyəti, prinsipliliyi, insanpərvərliyi, humanistliyi ilə seçilir. Bütün bu keyfiyyətlər Azərbaycanın hər bir sahədə yüksək inkişafını təmin edir. Prezident İlham Əliyevin şəxsi liderlik keyfiyyətləri ilə bağlı bəzi məqamların təqdim olunan kitabda və filmdə əks etdirildiyini bildirən Əli Həsənov deyib ki, dövlətimizin başçısı həddən artıq sədəqətli insandır. O, öz aqidəsinə, inandığı işə, ona etibar olunmuş əmanətə, xalqına, dövlətinə, partiyasına, qəbul etdiyi ideyalara, ümummilli liderin irsinə, Azərbaycan xalqının milli mənəvi dəyərlərinə həmişə sədəqətli olub. Həm filmdə, həm də kitabda bu xətt qəbərli şəkildə əks etdirilib. Prezident İlham Əliyevin pragmatik və realist siyasi xarakterini vurğulayan Əli Həsənov deyib ki, dövlətimizin başçısı həyata keçirdiyi siyasətin nəticələrini əvvəlcədən hesablayır, aydın konturlarını çızır. Azərbaycan dövləti proqramlarla idarə olunan, proqramlaşdırılma bilən bir siyasət yürüdür. Onun ölkəyə rəhbərlik etdiyi illərdə minimum aylıq əməkhaqqının məbləği 14,4 dəfə, orta aylıq əməkhaqqının məbləği 6,8 dəfə, əmək pensiyasının orta aylıq məbləği 11,3

dəfə artıb. Ötən 15 ildə ardıcıl olaraq həyata keçirilmiş tədbirlər, icra edilmiş proqramlar sayəsində əhalinin aztəminatlı təbəqəsinin ümumi əhali nisbətində xüsusi çəkisi azalıb, yoxsulluq 49 faizdən 5 faizə düşüb. Ə.Həsənov bildirib ki, dövlətimizin başçısının rəhbərliyi ilə icra olunan strateji kurs ölkəmizin beynəlxalq arenada nüfuzunun və rolunun durmadan yüksəldilməsinə yönəlib. Onun liderlik keyfiyyətləri, dərin zəkası, böyük erudisiyası, global düşüncəsi, intellekti, çəvik qərarlar qəbul etmək bacarığı müasir dünya nizamında Azərbaycanın yerini, nüfuzunu, çəkisini müəyyən edir. İlham Əliyevin təşəbbüsləri, reallaşdırdığı proqram və layihələr ölkəyə xarici investisiyaların cəlb edilməsi üçün ciddi zəmin yaradıb.

Dünyada siyasi və iqtisadi vəziyyətin heç də ürəkəcan olmadığı indiki zamanda Azərbaycan davamlı tərəqqi nümayiş etdirir. İlham Əliyevin siyasi iradəsi Azərbaycanı regionda sabitlik, tərəqqi adasına, regional cazibə mərkəzinə çevirib, bu gün Azərbaycan həm də regionda sülhün, asayişin qaranıdır.

Prezident İlham Əliyevin islahatçı, novator lider olduğunu diqqətə çatdıran Əli Həsənov qeyd edib ki, beynəlxalq qurumlar ölkədə həyata keçirilən islahatları yüksək qiymətləndirirlər. Azərbaycanın təqdim etdiyi “ASAN xidmət” brendi BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görülüb. “Doing Bu-

ness” hesabatına görə Azərbaycan dünyada “ən islahatçı ölkə” hesab olunur. Bu gün Azərbaycan sülh, əməkdaşlıq və dialoq platforması kimi tanınır, beynəlxalq etimadın artmasına öz töhfələrini verir. 2017-ci ildən etibarən Bakıda ABŞ və Rusiya, NATO və Rusiya hərbi rəhbərliyinin görüşlərinin keçirilməsi ənənəvi hal alıb, Rusiya ilə Türkiyə arasında gərginliyin azaldılmasına Azərbaycanın verdiyi dəstək artıq hər iki ölkənin müxtəlif səviyyəli siyasətləri tərəfindən döndə-döndə etibar olunub. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü və sədrliyi dövründə qaldırdığı məsələlər, dövlətimizin təşəbbüsü ilə beynəlxalq qurumlarda qəbul olunmuş qətnamələr, başlatılmış “Bakı prosesi”, Bakını “humanitar Davos” kimi tanınan çoxsaylı beynəlxalq təşəbbüslər dövlətimizi beynəlxalq əməkdaşlığın, sülhün əsas müdafiəçilərindən birinə çevirib. 2019-2022-ci illərdə dünyanın 120 ölkəsinin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edərkən də Azərbaycan bu siyasətini davam etdirəcək.

Prezidentin köməkçisi çıxışının sonunda deyib: “Film və kitabın hazırlanması böyük zəhmət hesabına başa gəlib, İlham Əliyevin 15 illik prezidentliyi dövründə keçirdiyi təxminən 10 minə qədər tədbir, açıqlıq, görüş və çıxışlar təhlil edilib, ensiklopedik formada hazırlanıb. Fürsətdən istifadə edib həm filmi, həm də kitabın ərsəyə gəlməsində əməyi keçmiş hər kəsə öz dərin təşəkkürümü bildirirəm”.

İNSANLAR, HADİSƏLƏR VƏ ZAMAN...



Miniatur Kitab Muzeyində Azərbaycanın Əməkdar jurnalisti, “Şöhrət” ordenli Elmira Əliyevanın kitabının təqdimatı keçirilib. Muzeyin təsisçisi və yaradıcısı, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova mərasimdə çıxış edərək təqdimatı keçirilən nəşrin tanınmış jurnalistin dördüncü kitabı olduğunu bildirib. O deyib: “Biz Elmira Əliyevaya ilə artıq uzun illərdir ki, əməkdaşlıq edirik. Elmira Əliyevanın məqalələrindən ibarət növbəti topluda Vətəninə şöhrət qazandıran Azərbaycan xalqının görkəmli nümayəndələri haqqında parlaq məqalələr təqdim edilib. O, həmin insanların hər biri haqqında çox maraqlı əhvalatlar danışa bilər”.

İkicildlik topluda təqdim edilən məqalələrdə jurnalist öz xatirələrini və düşüncələrini də bölü-

şüb. Elmira xanımın yazılarının əsas qayəsini insan, onun gördüyü işlər, üzlaşdığı problemlər, iştirak etdiyi hadisələr, yaşadığı zaman təşkil edib. Milli Məclisin deputatı, Azərbaycanın Xalq yazıçısı Elmira Axundova qeyd edib ki, Elmira xanımın kitablarını Azərbaycan mədəniyyətinin ensiklopediyası adlandırmaq olar. Yazıçı Natiq Rəsulzadə, Əməkdar jurnalisti Qalina Mikeladze, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Xalq artisti Xuraman Qasıмова, rejissor Ziya Şıxlinski, Əməkdar mədəniyyət işçisi, professor Rəyha Tağıyeva, akademik Ziyad Səmədzadə və digərləri çıxışlarında Elmira Əliyevanın böyük istedadından, ölkənin müstəqil

lik illərində salnaməyə çevrilən məqalələri və kitablarından danışdı.

Artıq yarım əsrdən çoxdur ki, o, mədəniyyətdən, elmdən, Azərbaycan ziyahlarından yazır. Onun məqalələrindən ibarət böyükhəcmli cildlərdə Azərbaycanın tarixi əks olunub. Elmira Əliyevaya öz materiallarında mövzu ilə bağlı dərin biliklər nümayiş etdirib və son dərəcə dəqiq təhlillər aparıb. Məhz onun sayəsində məqalələrin qəhrəmanları daim yaddaşlarda qalacaq.

Birinci kitab “Şəxsiyyətlər” fəslə və Azərbaycan xalqının ümummilli lideri, böyük vətənpərvər və siyasi xadim Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Onun ən böyük irsi müstəqil Azərbaycandır” sərəlvhəli məqalə ilə açılır. Müəllif ulu öndərin siyasi uzaqgörənliyi barədə təəssüratlarını dəfələrlə bölüşüb və onun quruculuq fəaliyyətində hər dəfə yeni nə isə kəşf edib: müasir Azərbaycanın çiçəklənməsinin əsasını qoymuş neft müqavilələri, ölkədə bərqərar edilmiş sabitlik, Ermənistanla müharibədə atəşkəs əldə edilməsi, Azərbaycan diplomatiyasının nailiyyətləri, ardıcıl həyata keçirilən iqtisadi islahatlar, mədəniyyətin inkişafı.

E.Əliyeva həmişə mətbuat nümayəndələri ilə ünsiyyət saxlamağa hazır olan Heydər Əliyevlə görüşləri barədə də xatirələrini bölüşüb.

Elə həmin bölmədə “Hər birimizin Prezidenti. İlham Əliyev: o, əsasən böyük sələfi tərəfindən qoyulmuş yaxşı nə varsa, hamısını dərinləşdirib və inkişaf etdirib” sərəlvhəli məqalə yer alıb. Müəllif məqalənin sərəlvhəsinə aydınlıq gətirərək deyir ki, bununla o, prezidentin çoxsaxəli fəaliyyətini, onun beynəlxalq miqyasda, iqtisadi, sosial və mədəniyyət sahələrində fəaliyyətini vurğulamaq istəyib. Axı, Azərbaycan vətəndaşı kimi hər birimizin taleyi onun fəaliyyətindən çox asılıdır.



“Nur və səfəqət bəxş edən” adlı oçerk Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, onun bütün dünyada təqdir edilən nəci bəxşinə, mədəniyyət, təhsil, səhiyyə məsələlərinə xüsusi diqqət yetirən Heydər Əliyev Fondunun fəaliyyətində həsr olunub.

“Yüksək insani keyfiyyətlər qarçısı” sərəlvhəli məqalə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın ad gününə həsr edilib. Müəllif Zərifə xanımın maraqlı hadisələrlə zəngin həyatından söz açıb.

Səkkiz fəsildən ibarət bu kitablar mövzu və janr rəngarəngliyi ilə seçilir. “Şəxsiyyətlər”, “Vətəni şöhrətləndirən azərbaycanlılar”, “Maraq doğuran nəşrlər”, “Miniatur kitablar və onların qəhrəmanları”, “İncəsənət”, “Dostlar, həmkarlar, həmfikirilər”, “Özlərindən sonra xeyirxah iz qoyub getdilər”, “Xatirələr...Düşüncələr” bölmələrində yer alan məqalələr istedadlı jurnalistin yaradıcılığı haqqında dolğun təsəvvür yaradır.

27 dekabr 2018-ci il - 9 yanvar 2019-cu il

АЗЕРБАЙДЖАНСКАЯ СЕКЦИЯ МЕЖДУНАРОДНОЙ АКАДЕМИИ НАУК: СТРАТЕГИЯ РАЗВИТИЯ



22 декабря 2018 года состоялось расширенное заседание Президиума и Ученого Совета Азербайджанской Секции Международной Академии Наук (АС МАН). В заседании, наряду с известными азербайджанскими учеными, приняла участие делегация китайских ученых во главе с Председателем Партийного Комитета данного Университета, профессором, доктором YanXiaohui и Ректором Университета Науки и Искусства Китая, профессором, доктором наук ZhengWeiqiang.

Заседание открыл Президент Азербайджанской Секции Международной Академии Наук, академик МАН и РАЕН, проф., доктор геолого-минералогических наук Эльчин Халилов. На заседании также присутствовали члены президиума АС МАН, Почетный Президент АС МАН, академик НАНА Зияд-Самедзаде, Вице-Президент Национального Олимпийского Комитета Азербайджана, доктор филологических наук, профессор Чингиз Гусейнзаде, академик НАНА и МАН Али Аббасов, Вице-Президенты АС МАН: Проф., доктор фармацевтических наук МахбубаВелиева и Проф., доктор географических наук Рза Махмудов, академики АС МАН: Председатель Государственной Аудиторской Палаты проф., доктор экономических наук ВахидНоврузов, проф., доктор экономических наук ЭльшанГаджизаде, член-корреспондент НАНА АкифМустафаев и Эйюб Гулиев, а также другие видные ученые Азербайджана. Координатор Всемирной Организации по Научному Сотрудничеству пот делам Китая, Заместитель Исполнительного Директора Ассоциации Развития Западного Китая, член-корреспондент АС МАН, доктор Ли Женьин зачитал приветственное письмо Исполнительного Председателя BRAST - Альянса «Один пояс и Один путь для развития науки и технологий» Китайской Академии Наук, Prof., Dr. LuuYohgхue и Исполнитель-

ного Вице-Президента BRNEWS «Новости ученых», Один пояс и Один путь, Prof., Dr. GuoLinxia (КНР). В письме, в частности, говорится: «Зная, что 22 декабря 2018 года в Баку, столице Азербайджана, состоится заседание Президиума и Ученого Совета Азербайджанской Секции Международного Совета по научному развитию-Международной Академии Наук, от имени Альянса «Один пояс и Один путь для развития науки и технологий» Китайской Академии Наук (BRAST) и Службы новостей «Один пояс и Один путь» (BRNEWS), имею честь выразить уважение и теплые приветствия Президиуму Азербайджанской Секции Международной Академии Наук и всем руководителям и ученым, присутствующим на форуме.

Желаю форуму успешной работы и успешного результата! На пути к «Сообществу Единой Судьбы Человечества» BRAST и BRNEWS будут работать вместе с международными учеными и экспертами, рука об руку, плечом к плечу, чтобы создать резонанс, защитить глобальную цивилизацию и вместе идти в светлое будущее!».

Затем, с приветствием к участникам форума выступил Председатель Партийного Комитета Университета Науки и Искусств Китая профессор, доктор YanXiaohui.

Почетный Президент АС МАН Академик ЗиядСамедзаде и Президент АС МАН, Академик МАН Эльчин Халилов вручили дипломы известным ученым, избранным академиками АС МАН – Чингизу МухтароглыГусейнзаде, доктору филологических наук, профессору, Вице-Президенту Национального Олимпийского Комитета (НОК) Азербайджана, НазимуШакароглы Гусейнову, доктору географических наук, профессору, руководителю Метеорологической Службы Управления Воздушным Движением «АЗЕРАЭРОНАВИГАЦИЯ», заведующему кафедрой «Ави-

ационная Метеорология» Национальной Академии Авиации, Аббасу Гадироглы Сеидову, доктору исторических наук, профессору Азербайджанского Государственного Экономического Университета.

Дипломпочетногоакадемика АС МАН былвручен Медине Эйлагызы Гасановой, главному редактору газеты «ВЫШКА», заслуженному журналисту республиканского выдающийся вклад в развитие журналистики Азербайджана и большие заслуги в развитии одной из самых авторитетных и старейших газетреспублики – газеты «ВЫШКА».

Затем, за выдающиеся заслуги в развитии науки, были избраны в состав Азербайджанской Секции Международной Академии Наук новые академики – Таир Амирасланов, профессор, доктор исторических наук, академик Грузинской Национальной Академии Наук, Генеральный Директор Национального Центра Кулинарии, ЭльчинИкандарзаде, профессор, доктор технических наук, академик Грузинской Национальной Академии Наук, академик Европейской Академии Естественных Наук, член Союза писателей Азербайджана, заведующий кафедрой «Метрология и Стандартизация» Азербайджанского Технического Университета. Член-корреспондентом АС МАН был избран ФахраддинГабиров, кандидаттехническихнаук, доцент, ЗаслуженныйИзобретатель СССР, академикРоссийскойАкадемииЕстественных Наук, руководитель лаборатории Научно-Исследовательского Института Архитектуры и Строительства, главный консультант Председателя Агентства Интеллектуальной Собственности Азербайджана.

Серебряныйзнак АС МАН завыдающиесязаслуги в развитиинаучно-техническогопрогрессабыврученпочетному академику АС МАН, Президенту Международного Информационного Агентства «Прант» АлекберовуАгадаим

Абдул Халыгоглу.

Президент Азербайджанской Секции МАН Эльчин Халилов сообщил о научно-техническом сотрудничестве Азербайджанской Секции МАН с Научно-исследовательскими Институтами Министерства Сельского хозяйства в области внедрения новых технологий для решения сельскохозяйственных задач.

Иностраный член-корреспондент АС МАН – доктор Ли Женьинсообщил участникам форума о программах сотрудничества Азербайджанской Секции МАН с научно-исследовательскими институтами и Университетами Китайской Народной Республики, в частности: Академией Наук Китая, Администрацией Землетрясений Китая, институтом сейсмологии провинции Ганьсу, Академией Общественных Наук Провинции Ганьсу, и другими ведущими научными и образовательными организациями Китайской Народной Республики. Затем, доктор Ли Женьин был утвержден решением Президиума АС МАН - Специальным Советником Президента АС МАН по международным связям с научными и образовательными учреждениями и учеными КНР.

Очередной вопрос повестки дня был посвящен выступлению с докладами академика АС МАН, профессора, доктора исторических наук Таира Амирасланова на тему "ИССЛЕДОВАНИЕ ИСТОКОВ ТРАДИЦИОННОЙ КУХНИ АЗЕРБАЙДЖАНА" и академика АС МАН, профессора, доктора исторических наук Аббаса Сейдованатему: "AZƏRBAYCANDA ALMAN YAŞAYIŞ MƏSKƏNİ YELENENDORF (1818-1941-Cİ İLLƏR)".

Заслушанные доклады были обсуждены и одобрены Ученым Советом и Президиумом Азербайджанской Секции МАН,

Афат Мамедов,
Руководитель пресс-службы АС МАН,
академик АС МАН

Налоговое бремя в Азербайджане составляет немногим выше 40% - оценка ВБ и РwС

Азербайджан в обзоре Paying Taxes 2019, подготовленном Всемирным банком и международной аудиторской компанией, занял 28-ое место. Индекс Азербайджана равен 83,8.

Согласно обзору, опубликованному на сайте аудиторской компании, была проведена оценка экономик 190 стран.

По оценкам ВБ и РwС, налоговое бремя в Азербайджане составляет 40,8% (рост на один процентный пункт по сравнению с предыдущим годом). «Этот показатель выше среднего показателя по региону Центральной Азии и Восточной Европы в 32,8% и сред-



немирового уровня в 40,4%», - отмечается в отчете.

В России налоговое бремя составляет 46,3%, в Казахстане – 29,4%, Грузии – 9,9%.

Согласно обзору, на выплату налогов в Азербайджане ежегодно налогоплательщикам необходимо 159 часов,

необходимо проводить в среднем 6 платежей.

«В среднем по миру расход времени составляет 237 часов, по региону – 220 часов, необходимо 15,9 платежа по налогам в регионе, 23,8 платежа в мире», - отмечается в отчете.

В Азербайджане упрощается процедура подключения субъектов малого бизнеса к коммунальным услугам

Президент Азербайджана Ильхам Алиев подписал указ о дальнейшем упрощении процесса подключения субъектов микро, малого и среднего бизнеса к коммунальным услугам.

Согласно указу обращения подготовка технических условий и проектной документации для подключения субъектов микро, малого и среднего бизнеса к газовой сети, системе водоснабжения и сточных вод будет осуществляться в Домах КОВ и ASAN Kommunal.

Технические обоснования для подключения субъектов микро, малого и среднего бизнеса к газовой сети, системе



водоснабжения и сточных вод осуществляется на бесплатной основе.

В указе также отмечается, что оплата за подключение к газовой сети, системе водоснабжения и сточных вод осуществляется на основании тарифов, утвержденных кабинетом министров Азербайджана. Помимо этой оплаты, за усиление

мощности сети и систем, оплата за заказчика взиматься не может.

Работы по подключению к газовой сети, системе водоснабжения и сточных вод должны быть осуществлены в течении 20 дней (за исключением времени необходимого для прокладки коммуникаций).

Министерству энергетики Азербайджана, компании SOCAR, министерству экономики, ОАО «Азерсу» в трехмесячный срок поручено подготовить проекты правил подключения к газовой сети, системе водоснабжения и сточных вод и представить их президенту.

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb



Dekabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında KİVDF-in İnkışafına Dövlət Dəstəyi Fondunun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb.

Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərlı, Müşahidə Şurasının üzvləri, habelə ölkənin 30-dan çox aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, yazıları qiymətləndirmiş ekspertlər və qalib jurnalistlər iştirak ediblər.

Fondun icraçı direktoru Vüqar Səfərlı tədbiri giriş sözü ilə açaraq Azərbaycan mediasının daim dövlətimizin başçısının xüsusi diqqət və qayğısını hiss etdiyini bildirib.

İcraçı direktor bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2018-ci ildə 33 qəzetə maliyyə dəstəyini davam etdirib. V.Səfərlı həmin qəzetlərdə Azərbaycan Respublikasında KİV-ə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə 6 mindən çox yazı dərc edildiyini diqqətə çatdırıb. İcraçı direktor, həmçinin bildirib ki, Fond il ərzində "Azərbaycan media məkanında ədəbi dilin qorunması", "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzusunda layihələrin jurnalist təşkilatları tərəfindən həyata keçirilməsini maliyyələşdirib. İcraçı direktor Fondun 31 de-

kabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə noyabrın 8-dən dekabrın 14-dək KİV-ə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə 64 kütləvi informasiya vasitəsindən 160 yazının təqdim edildiyini, yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini bildirib.

V.Səfərlı Fondun Müşahidə Şurasının ekspertlərinin yekun balları əsasında 112 nəfər jurnalistin qalib kimi təsdiqləndiyini vurğulayıb. İcraçı direktor müsabiqənin şərtlərinə əsasən, I yer üçün 500 manat olmaqla I, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğunu qeyd edib.

Fondun ekspertlərindən - Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, habelə Fondun Müşahidə Şurasının üzvü Bəhrüz Quliyev çıxış edərək keçirilmiş fərdi jurnalist yazıları müsabiqələrinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini vurğulayıb, qalibləri təbrik ediblər.

Sonra 19 istiqamətin hər biri üzrə müsabiqə qaliblərinin adları açıqlanıb.

AZSIĞORTA ASC

**Sizləri qarşıdan gələn
Yeni il və Dünya
Azərbaycanlılarının
Həmrəyliyi Günü
münasibətilə ürəkdən
təbrik edir, hər şeyin
könlünüzə
olmasını arzulayır.**



"AtaBank" iki nominasiya üzrə mükafata layiq görülüb

19 dekabr 2018-ci il tarixində "JW Marriott Absheron Baku" otelində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə "Bankçılıq Mükafatları - 2018" tədbiri keçirilib. Bankların il ərzində fəaliyyəti təhlil edilərək 2018-ci il üzrə bankçılıq mükafatlarının qalibləri müəyyən edilmişdir.

2018-ci il ərzində sosial, təhsil, maliyyə savadlığı sahəsində mühüm addımlar atmış AtaBank aşağıdakı nominasiyalar üzrə qalib seçilmişdir:

- "Korporativ sosial məsuliyyət";

- "Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi";

Həmçinin, Risk Menecmenti departamentinin direktoru Elman Sadıqovun il boyu ərsəyə gətirdiyi bu sahədə dəyərli araşdırmalar da diqqətə layiq görülmüşdür.

Mükafatlandırma mərasimində 2018-ci ildə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də



təhsil və maliyyə savadlığının dəstəklənməsi tədbirlərinin reallaşdırıldığı qeyd edilib.

Bank yeni ildə də "Korporativ Sosial Məsuliyyət" proqramı çərçivəsində valideyn himayəsində məhrum olmuş uşaqlar, idman, mədəniyyət və təhsil sahəsinin dəstəklənməsi istiqamətində layihələr həyata

keçirəcək.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100% yerli kapitalla malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

ETİBARSIZDIR

Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi Səfərov Orxan Asəf oğlunun adına verilən tələbə bileti itdiyi üçün etibarsız sayılır.

<p>Təsisçi: Akademik Ziyad SƏMƏDZADƏ</p> <p>Baş redaktor: Aytən SƏMƏDZADƏ</p>	<p>ELMİ-REDAKSİYA ŞURASI:</p> <p>Ziyad Səmədzadə, Aytən Səmədzadə, Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacızadə, Elşad Səmədzadə, Məhəbbət Əhmədov, Müşfiq Atakişiyev, Amil Məhərrəmov, Rüfət Quliyev, Mirqasım Vahabov, Süleyman Qasimov, Ədalət Muradov, Vahid Novruzov, Aydın Hüseynov, Rəsul Balayev, Cahangir Qocayev, Abbas Əliyev</p>	<p>Dizayner: Lamiyə NƏBİYEVƏ</p>	<p>Redaksiyanın ünvanı: Əliyev küçəsi, 7 Redaksiya: +99412 566 09 60 Faks: +99412 514 14 27 Mühasibatlıq: +99412 566 63 08</p>	<p>Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. "İQTİSADİYYAT" qəzetinin kompüter mərkəzində yığılmış və səhifələnmiş, "Azərmedia" MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 2500</p>
---	--	---	--	--